

İlhamə Vaqif qızı Sadıqova
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
E-mail: imaibrahim@mail.ru

QARABAĞIN BƏZİ MADDİ – MƏDƏNİYYƏT NÜMUNƏLƏRİNİN TARIXŞÜNASLIQ BAXIMINDAN ÖYRƏNİLMƏSİ

Acar sözlər: Azıx mağarası, Qarabağ, Kür-Araz mədəniyyəti, arxeoloji abidələr, tarixşünaslıq

Ключевые слова: Азыксая пещера, Карабах, Кура-Аразская культура, археологические памятники, историография

Key words: Azykh Gave, Garabagh, Kur-Araz culture, archeological culture, historiography

Dünyada insanın yarandığı, yaşadığı ilk məskənlərdən biri olan və yüzilliklər boyu təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın iqtisadi, siyasi və mədəni həyatında müüm rol oynamış Qarabağın, olduqca zəngin bir keçmiş vardır. Yüzilliklər boyu yadelli işgalçılardan ardı-arası kəsilməyən hücumlarına sinə gəlmış qədim Qarabağ əhalisi nəinki öz varlığını qoruyub saxlamış, həmçinin xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən zəngin maddi-mədəniyyət abidələri yaratmış və onu indiyə kimi qoruyub saxlamışdır. Öz tarixinin və abidələrinin zənginliyi ilə şöhrət tapmış Qarabağın keçmiş bir çox məşhur dünya şərqşünas alımlarının diqqətini cəlb etmişdir. Onlar bu zəngin diyarın iqtisadi, siyasi və mədəni həyatına aid maraqlı fikirlər söylemişlər. Azərbaycanın digər feodal hökmdarlıqlarından fərqli olaraq, Qarabağın özünün xüsusi tarixşünaslıq ənənələri mövcuddür (1, 8). Onun tarixini özündə əks etdirən çoxlu yazılı mənbələr, o cümlədən “Qarabağnamə”lər, “Qarabağın sırrı”, “Arsax” və s. kimi zəngin ədəbiyyat silsiləsi vardır (2, 12). Qarabağ ərazisində qədim daş dövründə başlayaraq, son orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələrin tədqiqinə əsasən XIX əsrin 30-50-ci illərində, qədim abidələrin qeydə alınması ilə başlanılmışdır. İlk vaxtlar arxeoloji abidələr bölgədə olan, rus və alman mənşəli həvəskar təqiqatçılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Qarabağın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə – Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycan Arxeoloji Komitəsinintəşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində müüm rol olsmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsində çalışən milli kadrların fəalliyəti nəticəsində, bir çox abidələrdə tədqiqatlara başlanılmışdır (3, 16). Qarabağın qədim tarixinin öyrənilməsinin formallaşması və inkişafı rus elminin nümayəndələri – Azərbaycanın, ilk qədim dövr tarixçilərinin müəllimləri ilə sıx əməkdaşlıq şəraitində gedirdi. Akademiklər N.Y.Marr, V.V.Bartold və İ.I.Meşşaninovun, habelə T.S.Passek, B.A.Latinin, A.A.Miller, B.V.Miller, A.A.İessen,

Y.A.Paxomov, V.M.Sisoyev və b.-nin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Elə bu illərdən etibarən elmə tarixşünaslıqda Qarabağın arxeoloji abidələrinin öyrənilməsində milli kadrlar, Ə.Ələkbərov, İ.M.Cəfərzadə, D.M.Şərifov, S.M.Qaziyev, Ö.Ş.İsmizadə, Q.M.Aslanov, İ.H.Nərimanov, O.H.Həbibullayev, R.M.Vahidov, Q.M.Əhmədov, C.Ə.Xəlilov, M.M.Hüseynov, V.H.Əliyev, Q.S.İsmayılov, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Mahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.M.Muradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, M.M.Mansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, H.P.Kəsəmənli və digərlərinin mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Qarabağın arxeologiyasını öyrənən Azərbaycan arxeoloqlarının yeni nəslə yetişmişdir. Qədim yazılı mənbələr sübut edir ki, Qarabağ Azərbaycan Respublikasının əzəli və qədim torpağıdır. Qarabağ Azərbaycanda tarixi - etnoqrafik vilayətdir. Kiçik Qafqaz dağlarından başlayaraq Kür və Araz çayları arasındaki əraziləri əhatə edir (4, 45). Bildiyimiz kimi Qarabağın əlverişli iqlim şəraiti, təbiəti, onun ərazisində ən qədim insanın yaranmasına və tədricən formallaşmasına şərait yaratmışdır. Tarixi qaynaqlar sübut edir ki, Azərbaycan Respublikasının Kür və Araz çayları arasında yerləşən ərazisi ən qədim insanların yaşayış məskəni olmuşdur. Qarabağ ərazisində yerləşən, Füzuli şəhəri yaxınlığında dünyada ən qədim insan məskənlərindən olan Azix, Tağlar mağaralarının mövcud olması dediklərimizi əyani surətdə sübut edir (5, 8). Azix mağarası Füzuli şəhərindən 14 km şimal qərbdə, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir. Üst yura (Yura – kelt dilində meşə deməkdir), yaşıł əhəngdaşından əmələ gəlmişdir. Mağarani bir-birinə dar keçidlərlə birləşdirən altı salonu və iki tərəfdən giriş yeri var. Mağarada on təbəqə aşkar edilmişdir (6, 183). Tarixşünaslıqda Azix mağarası dünyada ibtidai insanın məskən saldıığı ən qədim insan düşərgələrindən biri kimi səciyyələndirilir. Azix mağarasının faunası olduqca zəngin və maraqlıdır. Azix mağarasında arxeoloji qazıntılar 1960-ci illərdən başlanılmışdır. Qazıntılar zamanı Azix mağarasında qədim insanın alt çənə sümüyünün bir hissəsi tapılmışdır (7, 89). Qazıntılar zamanı buradan ibtidai insanların həyat şəraitini özündə əks etdirən, həm də təxminən 1,5-2 milyon il bundan əvvəlki dövrdə Azərbaycanın fauna və florasını özündə əks etdirən zəngin maddi mədəniyyət qalıqları aşkar edilmişdir (8, 7). Tədqiqatlar nəticəsində məlum olunmuşdur ki, Qarabağ ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar. Arxeoloji araşdırmaclar genişləndikcə yerli əhalinin tarixi ilə bağlı yüzlərlə yeni abidələr aşkar olunaraq tədqiqata cəlb edilmişdir. Paleolit dövrünün ilk pilləsi olan alt paleolit dövrü 3,2 mln il bundan əvvəlki dövrdən başlayaraq 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrə aid əsas tapıntılar Füzuli şəhəri yaxınlığında Quruçay dərəsindəki Azix mağarasından tapılmışdır. Buradan tapılan alətlər o qədər kobuddur ki, onları adı çay daşlarından ayırmak çətindir. Daha sonrakı dövrlərə aid tapıntılardan isə kobud əl çapacaqları, ərşin-qəşov, sıyrıqac və s. alətlərdir. Buradan nəslə kəsilmiş müxtəlif vəhşi heyvanların sümükləri də tapılmışdır. Azix mağarası qədimliyinə görə dünyada dördüncü yerdədir. Bunu 8-ci ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun aşkarlaşlığı 350-450 min il bundan əvvəl yaşamış insanın alt çənə sümüyünün qalığı sübut edir. Alımlər həmin ibtidai insanı "Azixantrop", yəni "Azix adamı" adlandırmışlar. Azix mağarasında 700 min il əvvələ aid

ocaq izləri tapılmışdır. Alt paleolitin sonunda əmək alətlərinin yeni növü kəsicilər meydana gəlmişdir. Alətlər əsasən çaxmaqdaşı, bazalt və obsidiandan (vulkanik şüşə, dəvəğözü) hazır-lanırdı. Bu materiallar əsasən parçalandığı zaman iti-kəsici qəlpələr alındığı üçün dişli, ucu oymalı, qaşov tipli alətlər hazırlanırdı. Azərbaycanın paleolit dövrü Qarabağdakı Tağlar, Qazaxdakı Damcılı və Daşsalahlı mağaraları əsasında öyrənilmişdir. Qarabağın paleolit abidələrinin öyrənilməsinə XX əsrin 50-ci illərində başlanılmışdır. Sonrakı illərdə aparılan araşdırımalar yeni abidələrin aşkar olunması ilə nəticələnmişdir. Bu abidələr arasında 1960-cı ildə aşkar olunan Azıx mağarasının olduqca böyük əhəmiyyəti olmuşdur. 1960-cı ildə Azıx mağarasında başlanan araşdırımalar 1974-cü ilədək davam etdirilmiş, Azərbaycanın qədim daş dövrünü öyrənmək üçün olduqca əhəmiyyətli olan maddi-mədəniyyət qalıqları aşkar edilmişdir. 1968-ci ildə – Aşel dövrü təbəqəsindən azixantropun alt çənə parçası, 1974-cü ildə isə insan fəaliyyətinin erkən mərhələsinə aid olan, Olduvay mədəniyyəti ilə müəyyən ümumi xüsusiyyətlərə malik olan Quruçay mədəniyyəti aşkar olunmuşdur. Ümumiyyətlə, Azıx mağarasında paleolitin tarixinin öyrənilməsi üç mərhələdə baş vermişdir: 1) 1960-74-cü illər; 2) 1975-85-ci illər; 3) 2001-2005-ci illəri əhatə edir. Azıx mağarasının ümumi sahəsi 2350 kv. m-dir (9, 14). Zalların tavanında olan müxtəlif həcmli dəliklər gün işığının mağaraya düşməsinə imkan yaratmışdır. Azıx mağarasında aparılan qazıntılar zamanı 14 m qalınlığında 10 mədəni təbəqənin onuncu və yeddinci təbəqələrindən aşkar olunan maddi-mədəniyyət nümunələri, hazırlanma texnikası və tipologiyasının spesifik xüsusiyyətləri ilə fərqləndiyi üçün Quruçay mədəniyyəti adlandırılmışdır. Ən aşağıda yerləşən və mağaranın daş döşəməsini ortən onuncu təbəqə Quruçay hövzəsinin ilk sakinlərinin maddi mədəniyyəti ilə bağlıdır. Ehtimal ki, insanlar Quruçay vadisində mağarada məskunlaşmadan xeyli əvvəl yaşamışlar. Amma mağaranın özündə qədim insanlar iki milyon il bundan əvvəl yaşamışlar (9, 15). Qarabağın tarixşunaslığında göstərilir ki, Azıx mağarasının ən aşağı qatlarından aşkar edilən daş alətlər Quruçay vadisində məskən salan insanların həyatını öyrənmək üçün ən mühüm dəlildir. Bu təbəqədən daş dövrünün ən qədim mərhələsinə aid 20 əmək aləti aşkar edilib öyrənilmişdir. Onlar protoçopper, protoçorinq, limasşəkilli kobud alətlər, çoxüzlülər və ərsinlərdən ibarətdir. Bu təbəqədən həmçinin istehsal tullantıları və Quruçay dərəsində xammal kimi gətirilən çay daşları da aşkar edilmişdir. Maddi mədəniyyət nümunələrinin hamısı qırmızı, qəhvəyi, sarı-boz rəngli kvarsdan, xalsedon, andezit, bazalt tərkibli vulkanik daşlardan hazırlanaraq bəziləri bir tərəfdən, digərləri isə hər iki tərəfdən qəlpələr qoparılmışla işlənmiş, üzərlərində istifadə izləri saxlanmışdır. Qəlpələr əsasən daşların kənarlarından mərkəzə doğru vurulan zərbələrlə qoparılmış və alətlərin bir qismində çay daşının təbii qabığı saxlanılmışdır. Bəzi əmək alətləri pilləli retuşla işlənmişdir. Onuncu təbəqədən aşkar olunmuş əmək alətləri işlənmə texnikasına və tipoloji xüsusiyyətlərinə görə eyni dövrə aiddir. Ərsinlər, kəsici və özəkvəri alətlər, qəlpələr qoparılmışla kobud hazırlanmışdır. Əmək alətlərinin işlənmə texnikasının kifayət qədər inkişaf etmiş səviyyədə olması, xüsusilə qəlpə qoparma üsulları, iki tərəfli işləmə texnikası, əmək alətlərinin ağız hissəsinin ikinci dəfə işlənməsi göstərir ki, Quruçay vadisinin qədim sakinləri mağaraya gəlməmişdən xeyli əvvəl vadidə açıq düşərgələrdə

məskunlaşmışlar (10, 8). M.M.Hüseynovun fikrinə görə, bu mədəniyyət Quruçay vadisində mağaranın məskunlaşmasından bir neçə yüz il əvvəl meydana gəlmışdır. Bütövlükdə Quruçay mədəniyyətinin 1,8 milyon il əvvəl meydana gəldiyi ehtimal olunur (11, 12).

Onuncu təbəqənin üzərində yerləşən doqquzuncu təbəqə daha qalın və maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Bu təbəqədə əmək alətlərinin sayı əvvəlkindən beş dəfə artıqdır. Onlar protoçopper, protoçoppinq, özəkvari və kubvari alətlər, limasəkilli alətlər, ərsinlər və qəlpələrdən ibarətdir. Bu təbəqədə ilk dəfə olaraq kubvari alətlər üzə çıxır (11, 6). Protoçopperlər çay daşının bir ucu, yaxud uzununa bir kənarının qoparılması ilə hazırlanmışdır. Protoçoppinqlər başlıca olaraq çox da ağır olmayan yastı, oval daşlardan, çay daşlarının bir ucu, yaxud uzunsov kənarının hər iki tərəfdən qəlpələnməsi ilə, ərsinlər isə vurma səthi saxlanmış qəlpələrin bəzən bel, bəzən isə kənarlarının işlənməsi ilə düzəldilmişdir. Mağaranın səkkizinci təbəqəsində aşkar olunan əmək alətləri tipoloji baxımdan, protoçoppinq tipli ağır qıqantolitlərin meydana çıxməsi dövrü üçün xarakterikdir. Bu təbəqədən aşkar edilən primitiv protoçoppinqlər öz xüsusiyyətlərinə görə, alt qatlardan aşkar olunan əmək alətləri ilə eynidir. Lakin bu təbəqə üçün protoçoppaqlara bənzəyən protoçoppinqlər də aşkar olunmuşdur. Yeddinci təbəqə Quruçay mədəniyyətinin tamamlayıcı mərhələsini əks etdirir. Bu təbəqə litoloji xüsusiyyətlərinə görə aşağıdakı təbəqələrlə eyni olub, özündən yuxarıda yerləşən erkən Aşel mədəniyyətdən tamamilə fərqlənir. Bu təbəqədən aşkar edilmiş maddi mədəniyyət nümunələri protoçopper, protoçoppinq, özəkvari və kubvari əşyalar, ərsinlər, qəlpələr, istehsal tulıntıları, çay daşlarından ibarətdir. Onuncu və səkkizinci təbəqələrdən aşkar edilən maddi-mədəniyyət nümunələri, işlənmə texnikasının daha təkmil olunması baxımdan, başqa təbəqələrin alətlərindən fərqlənir. Bu fərqlər qəlpə qoparma texnikasında, xüsusilə qəlpələrin aydın seçilən vurma səthində, alətlərin kənarlarında saxlanmış qabarcıqlarda aydın görünür. Cəppinqlərin hazırlanmasında Erkən Aşel dövrünün cəppinqləri və kobud çapacaqları üçün xarakterik olan əlamətlər aşkar edilmişdir. Azix mağarasının onuncu və yeddinci təbəqələrindən aşkar olunmuş əmək alətləri tipoloji xüsusiyyətlərinə, hazırlanma texnikasına, qəlpəqoparma üsuluna və istifadə olunan xammalın tərkibinə görə, mənşə cəhətdən bir-birinə yaxın olub, vahid bir mədəniyyətin nəticəsidir (12, 9). Bu mədəniyyət Azix, Tağlar və Azərbaycanın cənub - qərbindəki digər mədəniyyətlərin başlanğıc meyyarı olmuşdur. Ümumi qalınlığı 4,5 m olan bu təbəqə mağaranın ən qədim çöküntüləri olmaqla eyni təbii şəraitin məhsuludur. Qədim insanların yaşadığı paleolit düşərgələrinə dönyanın bir çox yerlərində təsadüf edilsə də, çoxtəbəqəli bu mağara, təbəqələrin ardıcıl yerləşməsinə görə nadir tarixi – mədəni abidələrdən biridir. Bu mağaranın yeganə bənzəri, hələlik 1932-ci ildə ingilis alimi Liki tərəfindən Afrikanın Şərqi Tanzaniya ərazisində aşkar etmiş Olduvay abidəsidir. Elə buna görə də tarixşunaslıqda Azix mağarasından aşkar edilmiş əmək alətlərinin tipoloji təsnifatında və adlandırılmasında, M.M.Hüseynov Olduvaydan aşkar edilmiş bənzər alətlərin adından istifadə etmişdir (11, 11). Azix mağarasının X-VII qatlarının fauna qalıqları olduqca pis saxlanılmışdır. Onların bir çoxu çürüdüyündən hansı heyvanlara aid olduğunu təyin etmək mümkün olmamışdır (13, 11). Aşkar olunan heyvan sümükləri ma-

ral, antilop, quş, gəmirici və yırtıcı heyvanların lülə sümüklərinin parçalarından, buynuz qırıqlarından ibarətdir. Lakin Quruçay mədəniyyətinin mövcud olduğu zamanlarda Abşeron dövrünün fauna qalıqları daha zəngin olmuşdur. Bu dövrdə *Vulpes aff vulpes*, *Crocuta spelea*, *Spelearstos speleus*, *Ursus cf. arctos*, *Cervus mesopotamica*, *Equus sussen bornensis*, *Equus hidruntinus*, *Dicerorhinus mercki*, *Bison schotensaci* və s. heyvanlar yaşamışdır. Azıx mağarasından aşkar olunmuş çay daşlarından hazırlanmış kobud daş alətlərin bənzərləri – Olduvay (Tanzaniya), Koobi-Fora (Keniya), Melka Kontura (Efiopiya), Vallona (Fransa), Ubeydiyə (İsrail) və digər abidələrdən məlumdur. Azıx mağarasının qədim sakinlərinin əsas məşguliyyəti yiğiciliq və ovçuluq olmuşdur (14, 67). Tarixşünaslıqda qədim, orta, son Aşel, Mustye və üst Paleolit dövrlərini əhatə edən pleystosen dövrü Yer kürəsi tarixində buzlaşma kimi məlumdur. Bu dövrdə Qafqaz və Avrasiya dağlarında üç dəfə buzlaşma gedir. Çaydaşı mədəniyyətinin sonunda formalasian təbii şərait hələ pleystosenin başlanğıcında Aşel mədəniyyəti dövründə saxlanmaqdə davam etmişdir (5, 49). Azıx mağarasında Quruçay mədəniyyəti dövrü özünüň uzunmüddətli inkişafından sonra qədim aşel ilə əvəz olunmuşdur (15, 50). Yeri gəlmışkən mağaranın 7-10-cu təbəqəsindən 300-dən artıq maddi mədəniyyət nümunəsi aşkar edilmiş və bu arxeoloji mədəniyyətə Quruçayın adı verilmişdir (16, 109). Azıxda qədim aşel düşərgənin VI təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır. Buradan iki mindən artıq daş məmələti və çoxlu ovlanmış heyvan sümükləri aşkar edilmişdir. Azıx mağarasında qədim Aşel dövrü VI təbəqənin materialları ilə meydana çıxsa da, yerli çaydaşı alətləri Quruçay mədəniyyəti əsasında inkişaf etmişdir. Tarixşünaslıqda “qədim və orta aşel mədəniyyətləri ilk dəfə olaraq Fransanın Sent-Aşel düşərgəsində müəyyən olunmuş və ona görə də tapıldığı yerin adı ilə aşel mədəniyyəti adlandırılmışdır” (14, 68). Mağaranın Azixin altıncı təbəqəsinin daş məmələti bəsit formada hazırlanmış əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli nukleuslarla (nüvələr) səciyyələnir. Məhz bu təbəqədən ilk dəfə olaraq əl çapacaqları tapılmışdır (14, 69). Əl çapacaqlarının meydana çıxması ibtidai insanların həyatında əhəmiyyətli rol oynamışdır. Bununla əlaqədar olaraq qədim insanlar ovçuluq təsərrüfatını daha da inkişaf etdirməyə başlamışlar. Qədim aşel təbəqəsindən tapılmış əmək alətləri içərisində çapma alətləri, əl çapacaqları və qaşov tipli maddi mədəniyyət nümunələri əsaslı yer tutur. Təbəqədən əmək alətləri ilə birlikdə istehsal tullantılarının aşkar olunması qədim aşel dövründə düşərgədə ibtidai insanların əmək alətləri hazırladıqlarını aydınlaşdırır (17, 6). Məhz VI təbəqədən tapılmış əmək alətlərinin texniki və tipoloji xüsusiyyətlərinə əsasən onların qədim aşel dövründə hazırlanıqlarını söyləmək mümkündür. Tarixşünaslıqdan məlum olur ki, qədim aşel mədəniyyəti 700-500 min illər arasında mövcud olmuş və 200 min ildən bir qədər artıq davam etmişdir (18, 69). Bu dövrdən əmək alətlərinin təkmilləşməsi və yeni-yeni əmək alətlərinin meydana çıxması mərhələsi başlanır. Azıx düşərgəsinin VI təbəqəsindən aşkar olunmuş əmək alətlərinin zənginliyi deyilən faktları bir daha təsdiqləyir. Altıncı təbəqədə ocaq yerinin qeydə alınması qədim Azıx sakinlərinin süni odla tanış olduqlarını göstərir. Azıx mağarasının qədim aşel təbəqəsindən tapılmış heyvanat aləminin növləri göstərir ki, bu dövrdə Qarabağ ərazisində soyuqlaşmaya

doğru dəyişikliklər baş vermişdir (19, 5). Fauna qalıqları içərisində ayrı-ayrı çənələr, kəllə sümükləri çoxdur. Sümük məmülətinin təyinatı qismində demək olar ki, qədim aşel adamlarının ovçuluq fəaliyyətində əsas yeri mağara ayıları və nəhəng marallar tutur (15, 16). Azıx mağarasında qədim aşel özünün uzun müddətli inkişafından sonra orta aşellə əvəz olunmuşdur (10, 5). Orta aşel mədəniyyəti düşərgənin V təbəqə materiallarında öz əksini tapmışdır. Arxeoloji qazıntılar vasitəsilə V təbəqədən tapılmış daş alətlərin əsasını kobud çapma alətləri və əl çapacaqları təşkil edir. Bu təbəqədən cəmi 289 ədəd daş məmüləti qeydə alınmışdır. Buradakı daş məmüləti arasında müxtəlif klekton tipli alətlər də qeydə alınmışdır (17, 4). Beşinci təbəqənin daş məmüləti texniki-tipoloji xüsusiyyətlərinə görə özündən aşağıda yerləşən VI təbəqənin materialları ilə oxşarlıq təşkil edir. Eyni zamanda V təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmülətinin bəzi oxşar xüsusiyyətlərini özündə cəmləşdirir (12, 8). Arxeoloji tədqiqatlar zamanı beşinci təbəqədən daş məmüləti ilə birlikdə minlərlə oylanmış heyvan sümükləri qeydə alınmışdır. Bu tapıntılardan məlum olur ki, Orta Aşel dövründə Azıx düşərgəsində yaşayan sakinlərin məşguliyyətində əsas yeri ovçuluq tutmuşdur (10, 14). Beşinci təbəqənin maddi mədəniyyət qalıqlarının elmi tədqiqi göstərir ki, Azıx düşərgəsində Orta Aşel dövründə əsasən ovçu sakinlər yaşamışlar (14, 69). Son Aşel mədəniyyəti dövrünün (orta pleystosenin II yarısı) əvvəllərində iqlim yenidən soyuqlaşır (17, 7). Məhz belə vəziyyət Azıx paleolit düşərgə sakinlərinin mağaranı müvəqqəti olaraq tərk etməsinə səbəb olur. Bu səbəbdən də Azıx mağara düşərgəsinin dördüncü təbəqəsində maddi mədəniyyət qalıqları tapılmamışdır (18, 71).

Tağlar mağarası 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynov tərəfindən tədqiq edilmişdir. Kənardan baxanda çevrilmiş arı pətəyinə oxşayan, içərisindəki təbii sütunlar, tağlar vasitəsilə çoxlu gözlərə ayrıılır. Məhz mağaraya da “Tağlar” adı buna görə verilmişdir. Tağlar düşərgəsi təqribən 55-90 min il öncədən 35 min il öncəyə qədər qədim insanların yaşayış məskəni olmuşdur. Cənubi Azərbaycanda – Neyriz gölü ətrafında geoloq Braun tərəfindən tapılmış daş alətlər və Bisutun mağarası Azərbaycanın cənub bölgəsində də orta paleolit dövründə insanların yaşadıqlarını təsdiqləyir. Bisutun mağarasından tapılmış əmək alətlərinin Tağlar mağarasındaki alətlərlə eynilik təşkil etməsi bu fikri qətiləşdirir (10, 35).

Tarixşünaslıqdan məlum olur ki, Erkən Tunc dövrü abidələrinin bir qrupu Qarabağda, Qarqarçay və Tərtərçay hövzəsində yerləşir. İ.H.Nərimanov və H.F.Cəfərovun rəhbərliyi ilə aparılan araşdırmalar zamanı bu ərazidə onlarla yaşayış yeri və qəbir abidəsi aşkar olunmuşdur. Bu abidələrin tədqiqində H.F.Cəfərovun böyük əməyi olmuşdur. Tədqiqat zamanı Qarahacı, Göytəpə, Üçoğlan-1 (Sarıçoban), Ağtəpə, Dəyirmən yeri, Cüttəpə, Şortəpə və digər yaşayış yerləri tədqiq olunmuşdur. Bu abidələr başlıca olaraq kəşfiyyat xarakterli araşdırmalarla öyrənilmişdir. Sarıçoban və Şortəpə yaşayış yerlərində aparılan kəşfiyyat xarakterli qazıntılar bu yaşayış yerlərində mədəni təbəqənin olduqca az yiğildığını göstərmişdir. Şortəpə yaşayış yerinin tədqiqi zamanı dördkünc formalı, çiy kərpicdən inşa olunmuş binanın qalıqları aşkar olunmuşdur. Bu yaşayış yerlərində aşkar olunan keramika məmüləti Kür-Araz mədəniyyətinin bütün mərhələlərini əks etdirir. Qarahacı, Sarıçoban və Cüttəpə, Şortəpə yaşayış yerlərinin keramika

məməlatında eneolit mədəniyyətinin əlamətləri (qabların gilinin tərkibində saman qarışığının olması, onların xarici səthinin daraqvari alətlə işlənməsi) izlənmişdir. Bu abidələrdən aşkar olunmuş arxeoloji materiallar Kür-Araz mədəniyyətinin mənşəyi və inkişafı ilə bağlı problemlərin tədqiqi üçün olduqca əhəmiyyətlidir. Tarixşünaslıqdan aydın olur ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından da çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübündək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.

Kür-Araz mədəniyyətinin xronologiyası ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər söyləmişlər. B.A.Küftin və B.B.Piotrovski bu mədəniyyəti bütünlükə e.ə. III minilliyə aid etmişlər. O.H.Həbibullayev əvvəlcə, bu mədəniyyətin e.ə. III minilliyin ikinci yarısını, sonra isə öz tədqiqatları əsasında e.ə. III minilliyi bütövlükə əhatə etdiyini göstərmişdi (6, 59-60). XX əsrin 40-cı illərində B.A.Küftin bu mədəniyyəti “kür-araz eneoliti” adlandırmışdır. Bu mədəniyyətin maddi mədəniyyət nümunələri Kür-Araz çayları ərazisini, şərqi Anadolunu, şimal-şərqi İranı və şimal-şərqi Qafqaz ərazilərini əhatə etmişdir (19, 9). R.M.Munçayev apardığı tədqiqatlar zamanı demək olar ki, bu mədəniyyətin yayıldığı bütün arealı nəzərdən keçirmiş, I Kültəpə, Babadərviş, Şulaveri, Amiranisqora, Ermənistanada Şenqavit, Gürcüstanda Kvaçxelebi və digər yaşayış yerlərinin stratiqrafiyasına əsaslanaraq, Kür-Araz mədəniyyətini e.ə. IV-III minilliklərə aid etmişdir (7, 59-60). Kür-Araz mədəniyyəti yayılan ərazidə müxtəlif etnik birləşmələr yaşayırıdı. Bu mədəniyyəti bir sıra qədim etnoslara, o cümlədən qədim İkiçayarasının şimalında yaşamış hurri tayfalarına mənsub olduğu məlum olmuş və Cənubi Qafqazın ardıcıl arxeoloji mədəniyyətlərinin inkişafına səbəb olmuşdur” (20, 17). Eyni zamanda Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülmüşdür. Kür-Araz mədəniyyəti qəbilələrinin iribuyuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir. Kür-Araz mədəniyyəti qəbiləleri buğda və arpa, dari və kətan, paxlalı bitkilərdən noxud (nut) becərildilər (21, 19). Noxud Kültəpə və Babadərvişdən tapılmışdır. Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalışləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Kür-Araz mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması ilk tunc dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir (6, 60).

Mil - Qarabağ zonasının qəbir abidələri Xankəndi, Borsunlu, Üçtəpə Xaçınçay kurqanları və digərləri ilə təmsil olunmuşdur. Xankəndi kurqanları eyni adlı yaşayış yerində şimalda, bir-birinin yaxınlığında yerləşir. Hündürlüyü 1,5 m, diametri 24 m olan 119 №-li kurqanın təpəsi bir qədər dağılmışdır. Kurqanın altındakı ən qədim torpaq qəbir olduqca pis qalmışdı. Üstündə düzəldilmiş dairəvi planlı meydança novşəkilli oyuqla əhatələnmişdir. Onun şimal-şərq tərəfindəki girişi böyük daş plitə ilə örtülmüşdür. Girişin sağ tərəfində insan skeletinə rast gəlinmişdir. Diametri 4,5 m olan dairəvi meydançada 36 böyük və kiçik yaşlı insan skeleti qeydə alınmışdır. Skeletlər bükülü, oturaq, uzadılmış, vəziyyətdə müxtəlif istiqamətlərə yönəldilmişdir. Mərkəzi hissədə arxası üstə uzadılmış böyük insan skeleti aşkar edilmişdir. Onun ətrafında daş toppuz, tunc nizə

ucluğu, iki daş həvəng tapılmışdır. Qəbirin cənub-şərqi hissəsində altı daş ox ucluğuna, 5 sümük iy başlığına, şimalında isə pasta muncuqların qızıl piləklərinə və altı daş asmaya rastlanmışdır. Bundan başqa qəbirdən 22 ədəd əzilmiş gil qab tapılmışdır. Onlar toxuma karkas üzərində hazırlanmışdır. Kollektiv dəfnlə seçilən bu qəbir gil məhlulla bərkidilmiş çay daşları ilə qapadılmışdır. Bu təbəqədən üstdə son tunc dövrünə aid kollektiv dəfn qeydə alınmışdır. Yeri gəlmışkən, belə oxşar qəbir nümunələrinə Naxçıvan MR Ordubad rayonu ərazisində, Araz çayının qolu olan Gilan çayın sağ sahilində yerləşən Sumbatan – dizə qədim şəhər yerində də rast gəlinir (22, 44).

Tarixşünaslıqda göstərilir ki, Qarabağ mədəniyyətinin arxeoloji abidələrinin bir hissəsi Mil-Qarabağ düzü, Quruçay və Kondələnçay vadisini əhatə etmişdir. Bu qrupa aid abidələrdə qara rəngli cilalı və basma naxışlı keramika üstünlük təşkil edir. Azərbaycanın cənub rayonları üçün xarakterik olan boyalı keramika bu qrupda az yayılmışdır. Mil düzünün arxeoloji cəhətdən tədqiq olunmuş yeganə qədim yaşayış yeri Üzərliktəpədir. Bu abidə Ağdam şəhərindən şərqdə, coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Yaşayış yeri düzgün olmayan oval plana malikdir. Onun şimaldan cənuba doğru ən geniş dairəsinin diametri 202 m-dir. Arxeoloji qazıntılar 484 kv.m. sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir. Arxeoloji qazıntılar zamanı 3 tikinti qatı aşkar olunmuşdur. Birinci tikinti qatı müxtəlif məqsədli çalaların olması ilə xarakterizə edilir. Onların bir hissəsi mətbəx artıqları və küllə dolmuşdur. İçərisinə saman döşənmiş çalalardan isə heyvanları saxlamaq üçün istifadə olunmuşdur. Bu təbəqədə dirəklərdən düzəldilmiş yaşayış binasının qalıqları aşkar olunmuşdur. Onun divarları qalın çubuqlardan toxunmuş və gillə suvanmışdır. Binanın dam örtüyü ağaç qabıqları ilə, torpaq döşəməsi isə həsirlə örtülmüşdür. Döşəmədə gil qab qırıqları, dağılımış ocağın içərisində gil soba qalıqları aşkar olunmuşdur. Ocaqdan tapılan gil butənin içərisində donmuş metal ərintisi olduğu müəyyən edilmişdir. Ocağın yaxınlığından çay daşından dəstələr, sürtgəclər və daş qəliblər əldə edilmişdir. Bu ev K.X.Kuşnareva tərəfindən “tökənçi evi” kimi xarakterizə edilmişdir. Bu təbəqədən aşkar olunan gil əşyalar mətbəx və məişət qabları olmaqla iki qrupa bölünmüştür. Keramika məmulatı boz və ya qara rəngdə bisirilmişdir. Məişət qabları yaxşıca cilalanmışdır. Qablar müxtəlif motivli cızma ornamentlərlə naxışlanmışdır. Ocaq qalıqları, təsərrüfat quyuları və arxeoloji materialların zənginliyi ilə seçilən orta təbəqənin qalınlığı 1,5 m-dir. Bu təbəqədə bütün yaşayış yerini çevrələyən möhtəşəm müdafiə divarının qalıqları aşkar edilmişdir. Ciy kərpicdən hörülən müdafiə divarının uzunluğu 35 m, eni 3 m, hündürlüyü 1 m-dir. Onun giriş qapılardan biri kontrforslarla möhkəmləndirilmişdir. Torpaq döşəməli və ağaç örtülü evlərin qalıqları müdafiə divarının içəri tərəfində aşkar olunmuşdur. Bu dövrdə yaşayış yeri iki dəfə güclü yanğına məruz qalmışdır. Evlərin dağılması və mədəni təbəqənin yiğilması nəticəsində müdafiə divarı öz əhəmiyyətini itirmiş və düzənlənmişdir. Üçüncü tikinti dövrü müdafiə divarının üzərində yer almışdır. Olduqca pis qalmasına baxmayaraq, bu təbəqədə torpaq döşəmələr və onların üzərində saxlanılan məişət əşyaları aşkar edilmişdir. Qarabulaq nekropolu Füzuli şəhəri yaxınlığında, Kondələnçayın sağ sahilində yerləşir. Burada aşkar olunan qəbir abidəsi hədsiz dağıntıya məruz qaldığından,

onun formasını və dəfn adətini müəyyən etmək mümkün olmamışdır. Skelet tamamilə dağılmışdır. Qəbirdən iki bütöv qab və gil qablara aid bir neçə parça əldə edilmişdir. Büttöv qablar qara rəngli küpə və qırmızı rəngli badyadan ibarətdir. Qara rəngli küpə tipli gil qab parçalarının üzəri cızma və basma ornamentlə naxışlanmışdır. Qarabağ mədəniyyətinin qəbir abidələri başlıca olaraq Borsunlu kupqanları ilə təmsil olunmuşdur. Bu qrupa daxil olan qəbirlərin əksəriyyətində insan skeletonə və arxeoloji materiallara rast gəlinməmişdir (23, 19). Yeri gəlmışkən, 2015-ci ildə aparılmış arxeoloji qızıntılar zamanı Bərdə rayonunun Şatırlı kənd ərazisində yerləşən Şortəpədə arxeoloji qazıntılar zamanı əvvəlcə IV kvadratda yerləşən və şimal-qərb istiqamətində dəfn olunmuş küp qəbir açılmışdı. Əldə olunmuş materiallara əsasən belə tipli küp qəbirlərin I-III əsrlərə aid olduğu müəyyənləşmişdir (24, 68).

Qarabağın arxeoloji tarixşünaslığında Azərbaycana aid son tunc və erkən dəmir dövrü abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Fikrimizcə, bu tipli yaşayış evlərini iki qrupa bölmək olar. Birinci qrup uzunsov formalı olmaqla, tarixşünaslıqda qəbilə, tayfa evləri kimi xarakterizə edilir. Mənbələr göstərir ki, belə evlərdən tunc dövrünün müxtəlif mərhələlərində istifadə olunmuşdur. Əksərən son tunc dövrünə aid binaların bir çoxu, kiçik həcmli yarımqazma tipli evlərdir. İnşa zamanı balıqbeli texnikası tətbiq edilmiş və divarlar müxtəlif qalınlıqda hörülmüştür. Adətən torpağın bərk olduğu yerlərdə divarlarda daş hörgüdən istifadə edilməmiş və evlərin divarı, döşəməsi ağ gillə suvanmışdır. Qapı yerləri, başlıca olaraq, döşəmə səviyyəsində, bəzən isə ondan bir qədər yuxarıda qoyulmuş və qapı girişlərinin eni 1 m. həcmində inşa edilmişdir. Bu mədəniyyətin öyrənilməsində İ.Nərimanovun, V.Baxşəliyevin, T.Əliyevin, H.Cəfərovun və başqalarının rolü böyük olmuşdur. Xocalı arxeoloji abidələrinin Azərbaycan üçün yeganə olan üç mühüm tip arxeoloji abidəsini qeyd etmək çox vacibdir. Bunlar Menhislər, kromlexlər və Xocalıda tədqiq olunan 11 sayılı kurqandan tapılan, üzərində mixi yazılışı olan, akademik İ.I. Meşşaninovun müəyyən etdiyi kimi e.ə. VIII əsrə aid, Assuriya çarı Adadnirarının adı yazılmış müncüqdür. Bu Azərbaycan ərazisində aşkar edilmiş ən qədim yazıdır (25, 7). Elmi ədəbiyyatda Gədəbəy – Xocalı mədəniyyəti kimi tanınmış qədim mərhələ özlüyündə iki minillik bir tarixi dövrün – Tunc dövrünün arxeoloji təsdiqidir. Rayonda 1 dünya, 81 ölkə və 24 yerli əhəmiyyətli abidə qeyd olunub. Gədəbəyin hər guşəsində qala və qalaçalar, müdafiə istehkamları, məbəd və türbələr vardır (26, 93).

Qarabağda aşkar edilən küp qəbirlərinin arxeoloji mədəniyyətinin tarixşünaslıqda xüsusiyəti ondan ibarətdir ki, ölülər gildən qayrılmış çox iri küplərin içərisində basdırılmışdır. Ölüleri küp içərisində basdırmaq qədim dəfn adətlərindən biri olmuşdur. Hələ e.ə. II minillikdə Kiçik Asiyada xetlər, daha sonra şumerlər öz ölülərini iki küpün içində basdırırlılar. Bu dəfn adətinə Azərbaycanın cənub rayonlarında, xüsusilə Naxçıvanda, Lənkəranda təsadüf edilmişdir. Ölünü tək bir küpdə basdırmaq adəti də xeyli qədimdir (26, 94). Ümumiyyətlə Cənubi Qafqazda küp qəbirlərinin ən böyük kolleksiyası Azərbaycandadır. Qarabağda alban tayfalarının istifadə etdikləri iki başlıca dəfn adətindən birincisi torpaq qəbri dəfn adəti olsa da, daha sonra yaranan küp qəbirləri mədəniyyəti, torpaq qəbirləri mədəniyyətini assimilyasiya etmiş, Albaniyanın əsas hakim

mədəniyyətinə çevrilmişdi (27, 336). Qarabağın əsas maddi mədəniyyət abidlərindən biri olan küp qəbirlərinə Baş Qafqaz sıra dağlarının cənub etəklərində, Kür-Araz çayları boyunda, Muğan düzündə, Şirvan ərazisində, Naxçıvanda, Qarabağda, ümumiyyətlə, Azərbaycanın demək olar ki hər yerində təsadüf olunur (28, 49). Azərbaycandakı iri küp qəbirləri əsasən Ağcabədi və Mingəçevir ətrafindan tapılmışdır. Müəyyən edilmişdir ki, sovet Azərbaycanının şimalından tapılmış qəbirlər (Mingəçevir) cənubdakı (Ağcabədi) küp qəbirlərinə nisbətən zəngindir. Lakin cənubdakı küp qəbirlər şimaldakı küp qəbirlərdən daha qədimdir (29, 6). Bölgədəki küp qəbirləri, əsasən, iki hissəyə (böyükər və uşaqlar üçün) ayırmış olar. Bu küp qəbirlərin əksəriyyəti qırmızı rəngdədir. Böyükər üçün olan qəbir küpləri təsadüfi halda qulplu, uşaqlar üçün olan qəbir küpləri nadir halda qulpsuz olur, bəzən böyükər üçün olan qəbir küplərinin dibinə yaxın yerdə kiçik bir deşik açılır. Qəbir küplərinin ətrafinə ölmüş adamin varidatından asılı olaraq, qab-qacaq, yemək-içmək və s. qoyulur. Küp qəbirlərində bəzən at, qaramal, davar skeletlərinə də rast gəlinir. Qarabağ küp qəbirlərinin bir necəsi nəzərə alınmazsa, hamısının ağız hissəsi şimal-qərbə, dib hissəsi cənub-şərqə tərəf böyrü üstə basdırılmışdır. Küplərin ağız hissəsi çox vaxt sınnmış iri küplərin hissələri və ya daşlarla, bəzi hallarda isə çiy kərpiclə örtülmüşdür. Böyükər üçün olan qəbir küplərinin boyu orta hesabla 1,4-1,6 m, gövdəsinin diametri 80-90 sm olur, boyu 2 m, gövdəsinin diametri 1 m-ə çatan qəbir küpünə də təsadüf edilmişdir. Tarixşünaslıqdan aydın olur ki, hər bir qəbir küpünün içərisində bir ölü, nadir hallarda iki ölü basdırılırdı (4, 328).

Ölülər dizdən çox büküllü, əlləri üzünə doğru qaldırılmış halda sol və ya sağ böyrü üstü basdırılmışlar. Ölülər basdırılan zaman onları ayaqları qabağa - qəbir küpünün ağızından içəri salaraq başlarını əsasən küpün ağız (boğaz) hissəsinə qoyurdular. Ölüləri küplərə ağız hissədən yerləşdirmək mümkün olmadıqda onların ağız hissəsi bir qədər sindirilir, ya da ağız hissə kiçik olduqda onun dip hissəsi sindirilərəq ölü buradan küpün içərisinə qoyulurdu. Belə hallarda ölüünən başı küpün ağız hissəsində deyil, alt hissəsində olmuşdur (30, 9). Qəbir küplərinin əsasən ağız hissəsinə yaxın yerdə təsadüf edilən od izlərindən məlum olur ki, dəfn zamanı burada tonqal qalamışlar. Araşdırma məqsəd qəbri şər qüvvələrdən təmizləmək, ya qurban vermək, ya da ehsan hazırlığı üçün olmuşdur (31, 9).

Beləliklə, Qarabağın bəzi maddi – mədəniyyət nümunələrinin tarixşünaslıq baxımından öyrənilməsi, xalqın maddiləşmiş yaddaşı olan bəşər övladının keçdiyi uzun tarixi yolu əks etdirir. Bu arxeoloji mədəni irs, yenidən yaradılması və istehsalı mümkün olmayan, qorunub gələcək nəsillərə ötürülən, keçmişin maddi obyektləri olub, müasir dünyanın mühüm, unikal dəyərlərindəndir. Bu baxımdan Qarabağın, ululardan yadigar qalan hər bir ibtidai insan düşərgəsi, erkən əkinçilərin yaşayış yeri, qədim və orta əsr şəhərgahı, istehkam tikilişi, qəbir və xatirə abidəsi, dekorativ-təbqiqi sənət örnəyi azərbaycançılıq məfkurəsinə xidmət etməklə yanaşı həm də xalqımızın dünya mədəni irs xəzinəsini zənginləşdirən sərvətlərdir.

ƏDƏBİYYAT

1. Qeybullayev Q.Ə. Qarabağ / Etnik və siyasi tarixinə dair. Bakı, 1990, 248 s.
2. Piriyev V. Azərbaycan tarixi coğrafiyası. Bakı, 2002.
3. Petruşevski İ.P. Xristianlıq qədər Dağlıq Qarabağ kəndlisinin etiqadları. Bakı, 1930.
4. ASE. III cild. Bakı, 1979, 598 s.,
5. Hüseynov Y.R. Qarabağ tarixi mənbələrdə. Bakı, 2012
6. Гусейнов М.М. Азыхская пещера – многослойный памятник ашельского периода в СССР, АО 1971, Москва, 1972
7. Bünyadov Z., Yusifov Y. Azərbacan Tarixi (ən qədim zamanlardan XX əsrə-dək), I cild, Bakı, 1994. səh. 59-60.
8. Göyüşov R. Qarabağın keçmişinə səyahət. Bakı, 1993.
9. Джрафов А. Многослойные пещерные стоянки Азых и Таглар // Qarabağın arxeoloji irsi Beynəlxalq elmi konfransın materialları, Bakı, 2016.
10. Cəfərov Ə.Q. Quruçay dərəsində. Bakı, 1990.
11. Hüseynov M.M. Azərbaycan arxeologiyası. (Daş dövrü). Bakı, 1975.
12. Hüseynov M.M. Uzaq daş dövrü. Bakı, 1973.
13. Cəfərov Ə.Q. İnsanlığın səhəri. Bakı, 1994.
14. Cəfərov Ə.Q. Azərbaycan Arxeologiyası, Daş Dövrü. Altı cilddə. I cild. Bakı. 2008.
15. Əliyev İ.H. Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. 2007.
16. Quliyev Ş. Azərbaycanın Qarabağ bölgəsinin daş və tunc dövrü abidələrinin tədqiqi haqqında // Qarabağın arxeoloji irsi Beynəlxalq elmi konfransın materialları, Bakı, 2016.
17. Hüseynov M.M. Azərbaycanın qədim paleoliti. (rus dilində), Bakı, 1986.
18. Шавров. Н.Н., Новая угроза русскому делу в Закавказье-СПб, 1911.
19. Мунчайев Р.М. Вклад И.Г. Нариманова в изучение археологического наследия Карабаха // Qarabağın arxeoloji irsi, Beynəlxalq elmi konfransın materialları, Bakı, 2016
20. Иессен А.А. Из прошлого Мильского-Карабахской степи. МИА, №125.
21. Нариманов И.Г. Культура древнейшего земледельческого – скотоводческого населения Азербайджана (эпоха энеолита VI – IV тыс. до н.э.), Баку, 1987
22. İbrahimli B. Sumbatan-Dizə şəhər yerində Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir // Qarabağın arxeoloji irsi Beynəlxalq elmi konfransın materialları, Bakı, 2016.
23. Kür-Araz mədəniyyəti / www.kayzen.az / Azərbaycan tarixi / 3mart, 2011.
24. Məmmədov A., Əliyev T. Şortəpədə aparılmış son arxeoloji tədqiqatlar // Qarabağın arxeoloji irsi Beynəlxalq elmi konfransın materialları, Bakı, 2016.
25. Əliyev İ.H. Dağlıq Qarabağ: Tarix, Faktlar, Hadisələr. Bakı, 1989.
26. Baxşəliyev Vəli. Azərbaycan Arxeologiyası. I cild. Bakı - 2006.
27. Göyüşov R. Azərbaycan Arxeologiyası. Bakı, 1986.

-
28. Azərbaycan tarixi. Yeddi cilddə. I cild. (Məsul redaktor: İ.H.Əliyev). Bakı: 1998.
 29. Osmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı, 1982.
 30. Qaziyev S.M. İki küp və iki katakomba qəbri // Azərbaycanın maddi mədəniyyəti, III c. Bakı: 1953.
 31. Qaziyev S.M. Mingəçevir küp qəbirləri albomu. Bakı, 1960.

Илхама Вагиф кызы Садыгова

**ИЗУЧЕНИЕ НЕКОТОРЫХ ОБРАЗЦОВ МАТЕРИАЛЬНОЙ
КУЛЬТУРЫ В ИСТОРИОГРАФИИ КАРАБАХА**

РЕЗЮМЕ

Статья посвящена изучении некоторых образцов материальной культуры в историографии Карабаха. Азербайджанская область Карабах, одна из основных областей цивилизации, здесь прежде всего, было умеренное и подходящее условие для проживания людей. Карабахский регион Азербайджана и его богатейшие памятники древности и средневековья уже много лет являются предметом всестороннего изучения ученых разных поколений. Настало время подвести определенные итоги проделанной работы и разработать программу дальнейших историографических изысканий этого замечательного края. Большинство этих исторических памятников было уничтожено армянами. Но авторы и другие историографы оставили довольно много письменных источников о всех этих памятников.

Ilhama Vaqif gizi Sadigova

**THE STUDY OF SOME MATERIAL AND CULTURAL SAMPLES OF
GARABAGH FROM THE POINT OF VIEW OF HISTORIOGRAPHY**

SUMMARY

The article is devoted to the study of some material and cultural samples of Garabagh from the point of view of historiography. Famous for its rich history and monuments, the history of Garabagh attracted the attention of many famous Orientalist scholars and expressed interesting ideas about the economic, political and cultural life of this rich region. But most of the historical monuments of this region, famous for its rich material culture samples were plundered and assimilated by Armenians. However, many written sources proving ancient history was discovered by researchers and they confirmed that this region has a special place in the history of Azerbaijan.